

I dər. Əməkhaqqı haqqında ümumi anlayışlar

- İstehsalat təqvimi;
- Adi və cəmlənmiş uçot, növbəli iş rejimləri, iş günləri və iş saatlarının uçotu;
- Dövlət və neft sektorunda əməkhaqqı hesablamaları;
- Qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablamaları;
- Əməkhaqqı fonduna daxil olmayan ödənişlər (ezamiyyə hesablama qaydaları);
- Orta əməkhaqqı saxlanılan hallar (təhsil məzuniyyəti, ezamiyyə və s.) və orta əməkhaqqı hesablanma qaydaları.

II dər. Məzuniyyət hesablanması

- Məzuniyyət və onun növləri;
- Əmək, təhsil məzuniyyəti, kollektiv müqavilələrdə nəzərdə tutulan digər ödənişli məzuniyyətlər barədə məlumat;
- Məzuniyyətlərin hesablanması qaydaları;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınan gəlirlər;
- Məzuniyyətlər hesablanması zamanı nəzərə alınmayan gəlirlər;
- Məzuniyyətə görə kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamlar;
- Azərbaycan Respublikası nazirlər kabinetinin 137 nömrəli qərarı;
- Azərbaycan Respublikası nazirlər kabinetinin 126 nömrəli qərarı.

III dər. Müavinətlərin hesablanması

- Müavinətlər və onların növləri;
- Hamiləliyə və doğuma görə müavinətin hesablanması;
- Qismən ödənişli məzuniyyətlər;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanması qaydaları;
- Müavinətlər hesablanan zaman nəzərə alınan gəlirlər;
- Müavinətlər hesablanan zaman əlavə iş yerindəki gəlirin nəzərə alınması qaydaları;
- Müavinətlər hesablanan zaman mükafatların nəzərə alınması qaydaları;
- Azərbaycan respublikası nazirlər kabinetinin 189 nömrəli qərarı;

- Xəstəlik vərəqələrinin doldurulması qaydaları (xəstəlik vərəqələri üzərində misallarla izahı);
- Digər birdəfəlik müavinətlərin hesablanması qaydaları.

IV dər. Əməkhaqqıdan tutulmalar

- Gəlir vergisi;
- Gəlir vergisi üzrə azadolma və güzəştlər;
- MDSS üzrə tutulmalar və azadolmalar;
- İşsizlikdən sığorta haqqından tutulmalar və azadolmalar;
- İcbari tibbi sığorta haqqından tutulmalar və azadolmalar;
- Həyat yaşam sığortasına ayırmalar zamanı tutulmaların tənzimlənməsi.

V dər. Əməkhaqqı hesablamaları üzrə müxabirləşmələr

- Əməkhaqqı hesablanma cədvəli üzrə müxabirləşmələrin verilməsi;
- Əməkhaqqından tutulmalar üzrə müxabirləşmələri verilməsi;
- Ezamiyyə xərcləri üzrə müxabirləşmələrin verilməsi;
- Əməkhaqqı ödənilməsi üzrə müxabirləşmələrin verilməsi.